



Strateji tərəfdaşlığın mükəmməl nümunəsi



Azərbaycan-Türkiyə müttəfiqliyi global miqyasda təkrarsızdır

Tarixinin ən qüdrətli Azərbaycanın taleyində möhtəşəm hadisələr cərəyan etməkdədir. Milli Qurtuluş Günü'nün 30 illik yubileyi üçqat bayram sevincinə çevrildi.

Xalqımız Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində otuz il öncə zülmətdən işıqlı sabaha çıxdığı günü və şanlı zəfərimizin yaratdığı reallıqlar fonunda 2021-ci il iyunun 15-də Azərbaycanla qardaş Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsinin ikinci ilini təntənə ilə qeyd etdi. Məhz bu ərəfədə qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri, İlham Əliyevlə keçirilən görüş, mətbuata bəyanatla çıxış, Horbi Hava Qüvvələrinin yeni Mərkəzi Komanda Məntəqəsinin açılışı ilə bayram - bayrama qarışdı.

Dünya şahiddir ki, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan qardaşlığı Azərbaycan-

Türkiyə dostluğunu, sarsılmaz birliyini, strateji tərəfdaşlığını gündən-günə möhkəmləndirərək ən yüksək səviyyəyə qalxıb. Bu gün bütün dövlətlərə nümunə kimi göstərilən bu birlik Türkiyə liderinin söylədiyi kimi, dünyada qıtbə ilə izlənilir.

Hayastana və havadarlarına sərt mesaj

Ümumiyyətlə, Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dövlət səfəri tarixi əhəmiyyət kəsb edir. Ötən ay qardaş ölkədə keçirilən prezident seçkilərində inamlı qələbə qazanan Rəcəb Tayyib Ərdoğan önəyə sadıq qalaraq seçkilərdən sonra ilk olaraq ölkəmizə səfər etdi.

Bu səfər bir daha dünyaya bəyan etdi ki, Azərbaycan-Türkiyə vahid gücdür.

→ 3

İlham Əliyevin yeni Naxçıvan modeli

Prezidentin müəyyənləşdirdiyi "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" məhz yeni mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə hazırlanıb. Dövlət proqramı Naxçıvan iqtisadi rayonuna daxil olan Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarını əhatə edir. Sənəddə Naxçıvanın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə nail olunması üçün məqsədlər və prioritet istiqamətlər müəyyən edilib. Dövlət proqramı prioritet istiqamətlər üzrə tədbirlərin maliyyələşmə mənbələrini, regionun sosial-iqtisadi inkişafı sahəsində əldə olunacaq hədəf göstəricilərini özündə ehtiva edir. Naxçıvanın 5 illik inkişafı üzrə dövlət proqramı muxtar respublikanın Azərbaycanın ümumi inkişaf strategiyası ilə əlaqəli şəkildə yenidən qurulması və inkişaf etdirilməsinin strategiya və taktikasını özündə əks etdirən mühüm tarixi əhəmiyyətə malik dövlət sənədidir.

→ 4

Əlverişli biznes mühiti, perspektivli layihələr, etnik bağlılıq

Azərbaycan və tatar xalqları arasındakı kök, dil və din yaxınlığı bütün sahələrlə yanaşı, iqtisadi əlaqələrin də genişlənməsində mühüm rol oynamışdır. Sənaye, ticarət, turizm və rəqəmsallaşma sahəsində həyata keçirilən birgə layihələr işgüzar əlaqələrin möhkəmlənməsinə ciddi təsir etmişdir. Bu gün həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Tataristan rəhbəri Rüstəm Minnixaşov bu əməkdaşlığın genişləndirilməsi istiqamətində önəmli addımlar atırlar. Cari ilin aprelinde Tataristanda keçirilən Azərbaycan-Tataristan biznes-forumunda aparılan müzakirələr zamanı bir daha vurğulanmışdır ki, uzun illərin əməkdaşlığı hər iki respublikanın bu günü və sabahı üçün böyük əhəmiyyət kəsb edir. Forumda

təkcə ticarət və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi, biznes əlaqələrinin gücləndirilməsi barədə müzakirələr aparılmış, həm də sənaye sahəsində əlaqələrin inkişafı üçün yeni imkanlar dəyərlandırılmışdır. Bildirilmişdir ki, tərəflər arasında neft-kimya, maşınqayırma, meişət texnikası, kənd təsərrüfatı, orzaq sənayesi və digər əməkdaşlıq imkanlarının olması hər iki respublikanın iş adamları üçün əlverişli şərait yaratmışdır. Forumun açılışında iştirak edən Rüstəm Minnixaşov Azərbaycanın dinamik inkişafının Tataristanda böyük maraqla izləndiyini və müstəqil respublikamızın son illər əldə etdiyi nailiyyətlərinin yüksək qiymətləndirildiyini diqqətə çatdırmışdır.

→ 3

"Şimali Makedoniya Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli əlaqələri daha da inkişaf etdirəcəyik"

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə



Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Şimali Makedoniya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizi ürəkdən təbrik etməkdən, ölkənizin firavanlığı üçün ön səmimi arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərkən əmin olduğumu bildirim ki, qarşıdakı dövrdə siyasi və iqtisadi müstəvidə münasibətlərin möhkəmləndirilməsi, habelə qarşılıqlı maraqlı doğuran bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün Şimali Makedoniya Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli əlaqələri daha da inkişaf etdirəcəyik.

İcazə verin, yaxın gələcəkdə Sizinlə fikir mübadiləsi aparmaq üçün ikitərəfli görüşün keçirilməsində maraqlı olduğumu ifadə edirəm.

Zati-alinizə ən yüksək ehtiramımı çatdırır, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Stevo PENDAROVSKI,

Şimali Makedoniya Respublikasının Prezidenti

Qərbi Azərbaycan mövzusu ilə bağlı bəyannamə AŞ PA-nın rəsmi sənədi kimi dərc olunub

Bildirilib ki, 10 dövlətdən (Almaniya, Avstriya, Azərbaycan, İtaliya, Latviya, Niderland, Polşa, Rumıniya, Türkiyə, Ukrayna) olan, AŞ PA-nın 3 siyasi qrupu təmsil edən 31 üzvünün imzaladığı yazılı bəyannamə Avropa Şurası və beynəlxalq ictimaiyyəti Ermənistanın qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnu dəstəkləməyə və AŞ PA məruzəçilərini bu məsələni öz gündəliyinə daxil etməyə çağırır. Sənəddə Ermənistan hökumətindən öz doğma torpaqlarından qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə geri qayıdışının təmin edilməsi, onların təhlükəsizliyinin zəmanət altına alınması, beynəlxalq missiyaların bu prosese kömək qismində göndərilməsinə razılıq verməsi tələb olunur.

→ 3

Hayların insanlıq cinayətlərinin izləri açılır

Ağdamda daha bir kütləvi məzarlığın tapılması vəhşi erməni xislətini bariz təcəssüm etdirir

Şanlı zəfərimizdən sonra vəhşi, barbar hayların tarixən Azərbaycan xalqının başına gətirdiyi müsibətlərin izləri açılmaqda davam edir.

Dünya şahiddir ki, ermənilər Birinci Qarabağ müharibəsi zamanı da vandallıqları ilə yanaşı, insanlıq cinayətləri törətməkdən də çəkinməyiblər. Xüsusən 1988-ci ildən Qarabağda işğalçılıq siyasəti yürüdən ermənilər dinc əhaliyə qarşı amansız davranaraq günahsız, əliyalın insanları vəhşiliklə qətlə yetiriblər. Xocalı soyqırımı, Ağdaban faciəsi, Ballıqaya qətləmi və Başlıbel faciəsi zamanı dinc əhaliyə qarşı qırğın törədən ermənilər vəhşiliklərini, insanlığa sığmayan hərəkətlərini meyitləri kütləvi şəkildə basdırmaqlarında da göstəriblər.

→ 6



Bakı, Minsk, Krakov...

Bakıda "Muğam aləmi" 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində elmi simpozium işə başlayıb

Simpoziumun bu il təklif olunan elmi gündəliyi əvvəlki illərin proqramlarından fərqli idi. Burada çıxışların mövzusu bir sıra problemləri əhatə edən aşağıdakı istiqamətdə aydın şəkildə müəyyən edilib: Müasir mərhələdə məqam ənənələrinin tədrisi; Müasir dövrdə, yeni sosial-mədəni çağırışlar müstəvidində ənənəvi məqam musiqisinin ifası, qayvanılması məsələləri; XX əsrdə və cari vaxtda məqam musiqi janrlarının formalaşması və sonrakı təkamülü tarixi; Məqam musiqi irsinin toplanılması, arxivləşdirilməsi və yayılma siyasəti. Bütün bu istiqamətlər simpozium iştirakçılarına yeni araşdırmalarına və ya məqam musiqisi ilə bağlı yeni tədqiqat metodlarını bölüşmək imkanı verir.

→ 7



Strateji tərəfdaşlığın mükəmməl nümunəsi

Azərbaycan-Türkiyə müttəfiqliyi qlobal miqyasda təkrarsızdır

Əvvəli 1-ci sahə.

Bunu rəsmi olaraq Şuşa Bəyannaməsi də təsdiqləyir. 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış bu sənəd münasibətlərimizi ən yüksək zirvəyə qaldırdı. İlham Əliyevin dediyi kimi, Şuşa Bəyannaməsi tarixi anlaşımadır. Bu bəyannamə Azərbaycan-Türkiyə münasibətlərində yeni səhifə açdı, regional sülhə və təhlükəsizliyə töhfə verdi.

İlham Əliyevlə keçirilən geniş tərkibli görüşdə Rəcəb Tayyib Ərdoğan bir daha bu sənədin əhəmiyyətini dəyərləndirdi və mədəniyyətimizin paytaxtında Türkiyənin açacağı konsulluqla bağlı fikirlərini bölüşdü. Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəldirilən əlaqələr bütün sahələrdə inkişaf etdirərkən qərarlı olduğunu söyləyən Türkiyə Prezidenti dedi ki, Şuşadakı baş konsulluğu Azərbaycanın istə-

diyi vaxt açmağa hazırdırlar: "İnşallah, Şuşadakı baş konsulluğumuz hər an açıla bilər, bu, töbi ki, yə-nə başda Ermənistan olmaqla bütün dünyaya ayrı bir mesaj olacaqdır". Rəcəb Tayyib Ərdoğan bu fikri ilə bir daha Ermənistan, onun hava-darlarına mesaj ünvanlayaraq dedi ki, Türkiyə istənilən zaman qarşı-ölkənin yanındadır.

Birgə hərbi təlimlər gücümüzə güc qatacaq

Bu gün Türkiyə-Azərbaycan qar-daşlıq əlaqələri qarşısında yeni im-kanlar yarandı. Qırx dörd günlük Vətən müharibəsində Türkiyənin Azərbaycanı verdiyi dəstək xalqımız, ordumuzu daha da ruhlandırdı. Diplomatik cəhətdə Azərbaycanın haqq işinə dəstək verən Türkiyənin siyasi rəhbərləri xaricdən edilən təz-yiqləri zərərsizləşdirdilər.

Savaşdan sonra iki ölkə rəhbərli-yi hərbi sahədə əməkdaşlığı daha da dərinləşdirməklə bağlı qərar qəbul etdilər. Düzü, əvvəllər də hər iki ölkənin hərbiçiləri arasında birgə tə-limlər keçirilirdi. Eləcə də Azər-baycan hərbiçiləri Türkiyədə müəyyən təlim kurslarına qatılaraq peşəkər-liqlərini daha da artırtdılar.

Bütün bunlar da göstərdi ki, iki qar-daş ölkə arasında hərbi sahədə əməkdaşlığın böyük perspektivləri var. İlham Əliyev də vurğulamışdı ki, Azərbaycan Ordusu Türkiyə Or-dusunun modeli əsasında inkişaf edir. İyunun 13-də iki qar-daş Prezi-dentin iştirakı ilə Hərbi Hava Qü-vələrinin yeni Mərkəzi Komanda Məntəqəsinin açılışı da bu sahədə daha da güclənən əməkdaşlığın bar-iz nümunəsi oldu.

Prezidentlərin mətbuata birgə bəyannatında İlham Əliyev dedi ki, ilin əvvəlindən müəyyənleşən plan-

lara əsasən, bu il 16 birgə hərbi tə-lim keçirilməsi nəzərdə tutulur. Ar-tıq onlardan 6-sı keçirilib: "Mən İkinci Qarabağ müharibəsindən son-ra demişdim ki, Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsa-sında inkişaf edəcək və biz bunu in-di öyanı şəkildə görürük".

Əlbəttə ki, Azərbaycan-Türkiyə birliyi Cənubi Qafqazda çox güclü amildir. Hərbi sahədə əməkdaşlığın daha da gücləndirilməsi regionda təhlükəsizliyin təminatına real zə-manət verir.

Zəngəzur dəhlizinin açılması qaçılmazdır

Prezidentlər həmçinin zəfərin yaratdığı reallıqlardan biri - Zəngə-zur dəhlizinin açılması ilə bağlı məsləhətləşmələr aparıblar. İlham Əliyev mətbuata bəyannatında bu məsələnin müzakirə edildiyini və dəhlizin açılması prosesində ısrarlı olduğunu bir daha bəyan etdi: "Zəngə-zur dəhlizinin açılması qaçılmazdır, nə qədər tez olsa, o qədər yaxşıdır". Hər iki dövlət başçısı bu istiqamətdə söylərin artırılacağına söylə-yərək dəhlizin açılmasının əhəmi-yətini də dəyərləndirdilər.

İlham Əliyev dedi ki, bu dəhliz bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələ-lərinə də müsbət təsir göstərəcəkdir.

Rəcəb Tayyib Ərdoğan isə he-sab edir ki, üzərində ən çox həssas-lıq göstərdikləri Zəngəzur dəhlizi-nin açılması qar-daş ölkələrə iki mü-hüm imkanı qazandıracaq. İstər av-tomobil yolu, istərsə dəmir yolu ilə bağlı atılacaq addımlar sayəsində Azərbaycan İğdır, Naxçıvana yolun açılması ilə Türkiyənin Naxçıvanla əlaqəsi daha güclü olacaq. Bu əlaqələrin yaradılması Türkiyə ilə Azərbaycan arasında münasi-bətlərin daha da güclənməsinə im-kan verəcəkdir.

Bir sözlə, baş verən bütün pro-seslərə əsasən deyərək bilirik ki, tarix-in heç bir dönməndə Türkiyə-Azərbaycan münasibətləri indiki qədər yüksək səviyyədə olmayıb. İlham Əliyevlə Rəcəb Tayyib Ər-doğan qar-daşlığı göstərir ki, getdik-cə əlaqələr sarsılmaz bağlarla daha da möhkəmlənəcəkdir. İlham Əli-yevin dediyi kimi, bu gün Azərbaycan - Türkiyə birliyi, qar-daşlığı beynəlxalq, sabitlik, inkişaf və təhlükəsizlik amildir. Budəfəki səfərdə lider-lər bundanöncəki görüşdə razılaş-dırdıqları məsələlərlə bağlı görüşlən işlərə yekun vurdular və eyni za-manda növbəti illərdə görülməli iş-lərlə bağlı yol xəritəsi müəyyənleş-dirdilər.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Qərbi Azərbaycan İcması Ümumdünya Qaçqınlar Günü ilə bağlı bəyanat yayıb

Qərbi Azərbaycan İcması Ümumdünya Qaçqınlar Günü ilə bağlı bəyanat yayıb. AZƏRTAC bəyanatı təqdim edir.

Bu Ümumdünya Qaçqınlar Günündə biz Qərbi Azərbaycan İcması olaraq bütün dünyadakı köçkünlərə həmrəyliyi bildiririk.

Biz dünya miqyasında qaçqınların sayında təəs-süf doğuran artımı ürək ağrısı ilə müşahidə edirik. Qaçqın və məcburi köçkünlərin əhəmiyyətli bir hissəsi öz yurdlarından silahlı münaqişələrin yan-təsiri kimi didərgin düşmüşdür. Lakin bəzi hallarda məkrli aktorların silahlı münaqişələri məhz etnik təmizləmə məqsədilə başladığı qeyd edilməlidir. Belə nümunələrdən biri də Ermənistanın Azər-baycana qarşı başladığı münaqişədir.

Ermənistanın hərəkətləri Ermənistanın azər-baycanlıların öz ata-baba yurdlarından etnik təmiz-lənməsi ilə nəticələnmişdir. Cəzasızlıqdan istifadə edən Ermənistan daha sonra Azərbaycanca qarşı güc tətbiq edərək bu ölkənin ərazilərini işğal etmiş və oranın azərbaycanlı sakinlərini qovmuşdu.

Ermənistan vaxtilə əhəmiyyətli sayə malik olan azərbaycanlıların oradan qovulmaları dövlət orqanlarının zorakılıq tətbiq etmə, kütləvi qırğın-lar törətmək, insanlığa qarşı digər cinayətlər və in-san hüquqlarının pozulması kimi sistemli səyləri ilə xarakterizə olunan uzun və ağırlı proses olub. Bu zorakı proses tarix boyu təkrarlanmaqla, xüsusən 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə amansız olmuşdur. Nəticədə bu gün Ermənistan bir nəfər də olsun azərbaycanlı qalmayıb.

Ermənistan qəbiristanlıqlarımızı, mədəni və di-ni abidələrimizi sistemli şəkildə dağıtmışdır. Etnik təmizləmə qeyri-maddi mədəni irsimiz də ciddi mənfi təsir göstərmişdir. Bizim adət-ənənələrimiz, həyat tərzimiz və ictimai əlaqələrimiz pozulub.

Ermənistanın evlərimizə, qəbiristanlıqlarımıza, müqəddəs yerlərimizə gətirməsinə hələ də mane ol-mağa davam etməsi məyusedicidir. Bu hüququn rədd edilməsi təkcə bizim əsas hüquqlarımızı pozmur, həm də dedə-baba torpaqlarımıza duyduğumuz dərin ağrı və həsrəti artırır.

Ermənistanın azərbaycanlıları və digər etnik qrupları öz ərazisindən qovmaqla monoetnik məkan yaratmaq siyasəti regionumuzun zəngin etnik və dini müxtəliflik tarixi ilə tamamilə ziddiyyət təşkil edir. Əsas hüquqların bu cür pozulması bizim məşəqqətlə-rimizə davam etdirir, davamlı sülh və barışıq perspek-tivlərinə mane olur.

Bu ağırlı tarixi faktları sadalamaqda məqsədi-mizə ixtilaf davam etdirmək deyil, sülh, barışıq və qayıdış istiqamətində apardığımız çətin yolun baş-langıç nöqtəsini vurğulamaqdır.

Biz haqlı məramımıza göstərdiyi sarsılmaz siya-si, sosial və humanitar dəstəyə görə Azərbaycan hö-kumətinə dərin minnətdarlığımızı bildiririk. Azər-baycanın qaçqınlarla həmrəyliyi və onlara yardımını təkcə etnik azərbaycanlılarla məhdudlaşmayıb - Azərbaycan müxtəlif etnik mənsubiyətlərdən olan və ölkədə sığınacaq tapmış on minlərlə qaçqına da yardım edib. Bu, Azərbaycan cəmiyyətində dərin kök salmış etnik və dini tolerantlığın nümunəsidir.

Qərbi Azərbaycan mövzusu ilə bağlı bəyannamə AŞ PA-nın rəsmi sənədi kimi dərc olunub

Qərbi Azərbaycan İcmasının Gənclər Birliyinin sədr müavini, Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycan nümayəndə heyətinin üzvü, AŞPA-nın İnsan Hüquqları üzrə alt-komitəsinin sədri Kamal Cəfərovun Qərbi Azərbaycan mövzusu ilə bağlı irəli sürdüyü yazılı bəyannamə assambleya üzvlərinin yətləri sayda dəstəyini əldə edərək, AŞ PA-nın rəsmi sənədi kimi dərc olunub.

Bu barədə AZƏRTAC-ə Qərbi Azərbaycan İcmasının məlumatı verilib.

Bildirilib ki, 10 dövlətdən (Almaniya, Avstriya, Azərbaycan, İtaliya, Latviya, Niderland, Polşa, Rumıniya, Türkiyə, Ukrayna) olan, AŞ PA-nın 3 siyasi qrupu təmsil edən 31 üzvünün imzaladığı yazılı bəyannamə Avropa Şurası və beynəlxalq ictimaiyyəti Ermənistanın qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnu dəstəkləməyə və AŞ PA məruzəçilərinin bu məsələni öz gündəliyində dən-xil etməyə çağırır. Sənəddə Ermənistan hökumətindən öz doğma torpaqlarından qovul-

muş azərbaycanlıların təhlükəsiz şəkildə geri qayıdışının təmin edilməsi, onların təhlükəsizliyinin zəmanət altına alınması, beynəlxalq missiyaların bu prosesə kömək qismində göndərilməsinə razılıq verməsi tələb olunur.

Qərbi Azərbaycan İcması bu sənədi Ermənistanın qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına dəstəyini artması istiqamətində mühüm addım hesab edir. Yazılı bəyannamənin tam mətni aşağıdakı kimidir:

Doğma torpaqlarından qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnun müdafiəsi və ədalət təmin edilməsi

Biz bu sənədi imzalayanlar olaraq etnik təmizləmə və məcburi kütləvi deportasiya nəticəsində azərbaycanlıların moruz qaldığı haqsızlıqlardan dərin narahatlıq hissi keçiririk.

Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmənin dövlət orqanları tərəfindən sistemli şəkildə həyata keçirildiyini nəzərə alaraq,

Azərbaycan mədəni irsinin Ermənistan sistemli şəkildə məhv edilməsindən dərin narahatlıq ifadə edərək və bu ölkəyə faktarəşdirmə missiya göndərməsi istiqamətində UNESCO-ya çağırışları xatırladaraq,

Ger qayıtmaq hüququnun Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq sənədlərdə təsbit edildiyini vurğulayaraq,

1989-cu ildə yaradılmış Qərbi Azərbaycan İcmasını (İcma) öz doğma torpaqlarından qovulmuş azərbaycanlıları təmsil edən birləşdirici səs kimi tanıyaraq,

İcmannın Ermənistanla dialoq təklifini alqışlayaraq, İcmannın dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərini dəstəkləməsinə təqdir edərək,

İcmannın öz evlərinə qayıtdıqdan sonra ermənilərə dinc yanaşı yaşamaq istəyini də yüksək qiymətləndirərək,

Biz Avropa Şurasını Ermənistanın qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnu dəstəkləməyə çağırırıq.

Avropa Şurası Parlament Assambleyasının məruzəçilərinin Ermənistanın qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnu müzakirə etməyə çağırırıq.

İcmannın dialoq çağırışlarına cavab verməsi, azərbaycanlıların öz doğma torpaqlarına təhlükəsiz geri qayıdışını təmin etməsi, onların təhlükəsizliyini zəmanət altına alması, beynəlxalq missiyaların bu prosesə kömək qismində göndərilməsinə razılıq verməsi üçün Ermənistan Respublikası hökumətinə çağırış edirik.



Qurucu rəhbər, global lider, müzəffər komandan

Səhər anı zəfərimizin yaratdığı yeni realtyqlar fonunda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Azərbaycanın bütün bölgələrinin sosial-iqtisadi inkişafında yeni tərəqqi dövrü yaşanmaqdadır. İqtisadi müstəqilliyini təmin edən tarixi ən qüdrətli Azərbaycanı həm işğaldan azad edilən ərazilərimizin quruculuğunu, həm də regionların yüksəlişi ilə bağlı Prezident İlham Əliyevin müəyyənəşdirdiyi dövlət proqramlarını yalnız öz imkanları hesabına reallaşdırır.

Dövlət proqramı Naxçıvanın yüksəlişinə işq saçan mayak olacaq

Son 20 il ərzində regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində demək olar ki, bölgələrin siması dəyişib. Bu tərəqqi, innovativ inkişaf, əlbəttə ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan, qədim tarixə malik Naxçıvan Muxtar Respublikasından da yan ötməyib. Dövlət proqramları çərçivəsində görülmüş işlər Naxçıvanın qarşısındakı illərdə də inkişafı üçün geniş imkanlar açıb. Hazırda bu imkanlardan istifadə edilməklə muxtar respublikanın sosial-iqtisadi həyatında, o cümlədən könd yerlərində iqtisadi fəaliyyətin sürətləndirilməsi, əlverişli biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi nəticəsində ixracçıların dəyər zəncirinin qurulması əsas prioritetlərdən birinə çevrilib. Bu isə öz növbəsində, Naxçıvanın sosial-iqtisadi inkişafı ilə əlaqədar kompleks proqramların hazırlanması və icrasının davam etdirilməsi zərurəti yaradıb. Məhz bütün bunları nəzərə alan on islahatçı Prezident, cənab İlham Əliyev iyunun 5-də "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi haqqında" sərəncam imzalayaraq müasir Naxçıvanın yeni yüksəlişinin yol xəritəsini müəyyənəşdirib.

Bu bir həqiqətdir ki, qədim yurdumuzun təqribən yarımsərhəki dövrü Ümummillət Lideri Heydər Əliyevin fəaliyyəti ilə sıx bağlıdır. Məhz Ulu Öndərin çoxşaxəli fəaliyyəti sayəsində ölkəmizin bütün regionlarının, o cümlədən Naxçıvanın sosial-iqtisadi inkişafının möhkəmləndirilməsi qoyulub. Bu baxımdan sərəncamın məhz "Heydər Əliyev İli"ndə, həmçinin Milli Qurtuluş Günü ərəfəsində imzalanması da rəmzi əhəmiyyət daşıdır. Digər bir önəmli məqam isə sonəddin Naxçıvan Muxtar Respublikasının 100 illiyi ərəfəsində hazırlanmasıdır. Heç təsadüfi deyil ki, muxtariyyətin 100 illik tədbirləri çərçivəsində Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinə Naxçıvan amili xüsusi qeyd olunmalıdır. Muxtar respublikanın 50 illik dövrü Ümummillət Liderinin siyasəti ilə formalaşdırılıb.

Ulu Öndərin müəyyənəşdirdiyi inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın bütün regionları kimi, Naxçıvanın da inkişafını hər zaman xüsusi diqqətdə saxlayıb. İndi isə olduqca əhatəli və geniş spektrə malik dövlət proqramının hazırlanması Naxçıvanda iqtisadiyyatın inkişafının davamlılığını təmin etməkdə mühüm rol oynayacaq.

Öminliklə söyləmək olar ki, bu sonəddin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Heydər Əliyev yoluna, Naxçıvanın yüksəlişinə işq saçan mayak olacaq.

Tənəzzüldən tərəqqiyə

Tarixə qısa ekskurs etməklə Naxçıvanın tənəzzüldən yüksəliş dövrünə qədəm qoymasından heç də asan reallaşmadığına şahidlik etməmiş olarıq. Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi, fenomenallığı, qətiyyətli siyasəti sayəsində Naxçıvan çətinliklərdən, ağırlı-acılı günlər

dən qurtula bilib. 90-cı illərin övvlərində gərgin və müəkkəb şəraitdə olan muxtar respublika Ulu Öndərin misilsiz xidmətləri nəticəsində dirçələrək müasir inkişaf mərhələsinə qədəm qoyub.

Heydər Əliyev Naxçıvana gəldikdən sonra öncə əhalinin və ərazinin təhlükəsizliyini təmin etdi. Bunun ardınca isə mükəmməl uğurlu siyasəti ilə sosial-iqtisadi inkişafın strategiyasını müəyyənəşdirdi. Məhz Ümummillət Liderin düzgün siyasəti sayəsində Naxçıvanın inkişafının və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələr quruldu, sonrakı dövr üçün ölkəmizin bütün bölgələri kimi, Naxçıvanın da sosial-iqtisadi inkişafında möhkəm bünövrə formalaşdırıldı.

Bir sözlə, Ulu Öndər müstəqil dövlət quruculuğunun ən mükəmməl nümunəsini Azərbaycan miqyasında başlatdı. Prezident İlham Əliyevin şəxsi nəzarəti altında isə Naxçıvan yüksəliş dövrünü yaşadı. 2022-ci il dekabrın 22-də dövlət başçısı Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin etdiyi Fuad Nəcəfəlini qəbul edərək ona müvafiq tapşırıqları verib. Qəbulda Prezidentin Naxçıvana göstərdiyi daimi diqqəti sayəsində və birbaşa tapşırığı ilə həyata keçirilən genişmiqyaslı işlər, o cümlədən böyük infrastruktur layihələrinin həyata keçirilməsi, Naxçıvanda qazlaşdırmanın 100 faiz səviyyəsində təmin edilməsi, enerji təchizatı, müasir yolların inşa olunması, səhiyyə və təhsil obyektlərinin tikintisi, yeni iş yerlərinin yaradılması istiqamətində görülən işlər qeyd olunub. Eyni zamanda qeyd olunub ki, hər il dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına böyük həcmdə dotasiya ayrılıb. Prezident tapşırıq verib ki, inşaatların qayğısına qalınması, korrupsiya və rüşvətxorluqla mübarizə, şəffaflıq, düzgün kadr siyasətinin həyata keçirilməsi, mərkəzi icra orqanları ilə sıx təmasda fəaliyyətə bağlı ciddi sөylər göstərsin.

Naxçıvanın yeni inkişafının yol xəritəsi

Ölkəmizdə regionların, o cümlədən Naxçıvan iqtisadi rayonunun inkişafı uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Prezident İlham Əliyevin ölkəmizin inkişafı üçün qəbul etdiyi tarixi qərarlar və həyata keçirdiyi genişmiqyaslı islahatlar müstəqil dövlətimizin bütün istiqamətlər üzrə, hətta isə olduqca əhatəli və geniş spektrə malik dövlət inkişafı etdirilməsində, xalqımızın sosial rifahının daha da yaxşılaşdırılmasına təminat verir.

"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda qeyd edilmiş kimi, bu strategiyanın həyata keçirilməsində, o cümlədən bölgələrin inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları xüsusi əhəmiyyət kəsb edir.

2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpası ilə yaranmış yeni reallıq Orta dahlizin inkişaf perspektivlərini gündəmə gətirməklə, Zəngəzur dahlizinin açılmasını zəruri etdi və Naxçıvanın tranzit potensialını genişləndirib. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı tikinti-qu



İlham Əliyevin yeni Naxçıvan modeli

Prezident muxtar respublikanın möhtəşəm inkişafının mükəmməl strategiyasını müəyyənəşdirib

ruculuq işləri və tətbiq olunan güzəştlər, həmçinin Zəngəzur dahlizi vasitəsilə bu ərazilərin Naxçıvanla nəqliyyat əlaqələrinin qurulması perspektivi analoji güzəştlərin muxtar respublikada da tətbiqinə imkanlar yaradır.

Hazırda bu imkanlardan istifadə edərək Naxçıvanda iqtisadi inkişafı sürətləndirilməsi, əhalinin layihəli məşğulluğu, sosial rifah halının daha da yüksəldilməsi və ekoloji təhlükəsizliyin gücləndirilməsi istiqamətlərində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi ön plana çıxıb. Mövcud potensialdan daha səmərəli istifadə etməklə bölgədə sosial-iqtisadi inkişafın sürətləndirilməsinin, davamlılığının təmin edilməsi zəruridir. Bu isə Naxçıvanın sosial-iqtisadi inkişafı ilə əlaqədar mütəmadi olaraq, kompleks proqramların hazırlanaraq icra olunmasını nəzərdə tutur.

Prezidentin müəyyənəşdirdiyi "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" məhz yeni mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə hazırlanıb. Dövlət proqramı Naxçıvan iqtisadi rayonuna daxil olan Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarının əhatə edir. Sonəddin Naxçıvanın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə nail olunması üçün məqsədlər və prioritet istiqamətlər müəyyən edilib. Dövlət proqramı prioritet istiqamətlər üzrə tədbirlərin maliyyələşmə mənbələrini, regionun sosial-iqtisadi inkişafı sahəsində əldə olunacaq hədəf göstəricilərini özündə ehtiva edir.

Naxçıvanın 5 illik inkişafı üzrə dövlət proqramı muxtar respublikanın Azərbaycanın ümumi inkişaf strategiyası ilə əlaqəli şəkildə yenidən qurulması və inkişaf etdirilməsinin strategiya və taktikasını özündə əks etdirən mühüm tarixi əhəmiyyətə malik dövlət sənədidir. Muxtar respublikanın hətərfəfli inkişafını təmin etmək məqsədini daşıyan dövlət proqramı ölkə üzrə müəyyən edilmiş davamlı prioritetlərə uyğun olaraq ölkəmizin 2030-cu il dayanqılı inkişaf gündəliyinin hədəfləri ilə əlaqəli şəkildə hazırlanıb.

Dövlət proqramının məqsədi, 11 prioritet istiqaməti, əsas hədəflər

Dövlət proqramının məqsədi davamlı iqtisadi artımın təmin edilməsi və vətəndaşların həyat səviyyəsinin

yaxşılaşdırılması sayəsində Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə və ölkə iqtisadiyyatına tam inteqrasiyanı təmin etməkdən ibarətdir.

Bu məqsədə nail olmaq üçün 2023-2027-ci illər üçün 11 prioritet istiqamət müəyyən olunub və dövlət proqramının həyata keçirilməsi ilə bağlı icrası planlaşdırılan bütün tədbirlər hətta prioritet istiqamətlər üzrə qruplaşdırılıb. Belə ki, Naxçıvan Muxtar Respublikasının iqtisadi-coğrafi mövqeyindən, təbii ehtiyatlarından, sosial-iqtisadi potensialından və tranzit imkanlarından səmərəli istifadə etməklə mövcud çatışmazlıqların aradan qaldırılması və iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı tədbirlər sözügedən istiqamətlər nəzərə alınmaqla gerçəkləşdiriləcək.

Sonəddin hədəf göstəriciləri isə dayanıqlı inkişafın təmin olunması, məşğulluq imkanlarının artırılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi və ətraf mühitin mühafizəsinin təmin olunmasıdır.

Dövlət proqramının icrası məqsədilə müvafiq prioritet istiqamətlərə uyğun tədbirləri əhatə edən tədbirlər planı da hazırlanıb. Tədbirlər planı 5 illik müddəti əhatə edir. Tədbirlər planına uyğun olaraq, 2023-2024-cü illər və 2025-2027-ci illər üçün təfəssilatlı tədbirlər planı hazırlanacaq. Dövlət proqramının icrası tədbirləri üzrə illik, aralıq və yekun nəticələr nəzərə alınmaqla monitoring olunacaq. Bu göstəriciləri müvafiq fəaliyyət istiqamətlərinin icra statusunu qiymətləndirməyə imkan verəcək. Dövlət proqramı üzrə monitoring və qiymətləndirmə "Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası"na əsasən həyata keçiriləcək.

Dövlət proqramının maliyyələşmə mənbələri də müəyyənəşdirilib. Belə ki, sonəddin tədbirlərin icrası dövlət büdcəsi, Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsi, büdcədən kənar fondlar, dövlət-özəl tərəfdaşlığı nəticəsində formalaşan maliyyə vəsaiti, yerli və xarici investisiyalar, beynəlxalq təşkilatların, donorların və fondların vəsaiti, qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. Dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsinə özəl investisiyaların cəlb olunması təşviq ediləcək.

Göründüyü kimi, dövlət başçısının Naxçıvanın qarşısındakı 5 illik yeni inkişafı ilə bağlı müəyyənəşdirdiyi mükəmməl sonəddin muxtar respublikanın müasir strateji inkişaf konsepsiyasıdır.

Dövlət proqramında nəzərdə tutulan yeniliklərə nəzər yetirdikdə tam əsasla demək olar ki, mövcud çağırışlar Naxçıvanın daha da inkişafına və yüksəlişinə təkan olacaq. Sonəddin məqsədi davamlı iqtisadi artımın təmin edilməsi və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması sayəsində Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə və ölkə iqtisadiyyatına tam inteqrasiyanı təmin etməkdən ibarətdir. Bu mühüm sonəddin icrası nəticəsində Naxçıvanın hətərfəfli tərəqqisi düşmənin də bağrını yaradır. Çünki layihələrin icrası nəticəsində ölkə müasir, yeni Naxçıvan çıxacaq.

Muxtar respublikanın müasir yol xəritəsi sayılan bu sonəddin 11 prioritet istiqamət - *əlverişli biznes mühitinin yaradılması, ticarətin inkişafı, elektrik enerjisi istehsalının və ixracının artırılması, ixracçıların səmərəliliyi, kənd təsərrüfatı məhsulları istehsalının və emalının artırılması, turizmin inkişafı, infrastruktur təminatının daha da yaxşılaşdırılması, sosial sektorun inkişafı, insan kapitalının inkişafı, institusional inkişaf, ətraf mühitin mühafizəsinin gücləndirilməsi* - üzrə uğurlu icrası, əlbəttə ki, möhtəşəm nailiyyətlərin əldə edilməsinin təmin edəcək və bununla da Naxçıvanın yeni yüksəliş erası başlayacaq.

Muxtar respublikanın hətərfəfli yüksəlişinin təminatçısı

Tarix sübut edir ki, Azərbaycanın regionlarının yüksəlişi məhz Prezident İlham Əliyevin müəyyənəşdirdiyi sosial-iqtisadi inkişafı dair dövlət proqramlarının icrası ilə baş tutub. İqtisadi müstəqilliyini təmin edən ölkə kimi Azərbaycan heç bir sosial-iqtisadi layihəsini tərxiyə salmayıb. Regionların inkişafı isə hər zaman Prezidentin fəaliyyətinin prioriteti olub. Dövlət başçısı müəyyənəşdirdiyi dövlət proqramları ilə əlaqədar həyata keçirilən layihələrin icrası ilə bağlı şəxson özünə maraqlanıb və tapşırıqlarını, məsləhətlərini verib. Prezidentin Naxçıvanın inkişafına dair 5 illik dövlət proqramı da muxtar respublikanın hətərfəfli yüksəlişinə hesablandı.

Məhz bu dövlət proqramına əsasən Naxçıvanda çox mühüm layihə

lər reallaşdırılacaq və muxtar respublikada yeni sosial-iqtisadi infrastruktur yaradılacaq. Dövlət proqramına əsasən, Naxçıvanda vergi güzəştləri tətbiq olunacaq azad iqtisadi zonanın yaradılması planlaşdırılır.

Ölkəmizdə ilk belə mərkəz Ələtdə yaradılıb. Ələt Azad İqtisadi Zonasının yaradılması barədə qərar 2017-ci ildə, bununla bağlı müvafiq qanun isə 2018-ci ildə qəbul edilib. Pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, 2021-ci il iyunun 1-də Prezident İlham Əliyevin iştirakı ilə Ələt Azad İqtisadi Zonasının təməli qoyulub. Bu ilin iyun ayının 9-da isə Prezident İlham Əliyevin iştirakı ilə iqtisadi zonanın birinci mərhələsinin açılış mərasimi olub. Ələt Azad İqtisadi Zonası cənab Prezidentin Azərbaycanı beynəlxalq səviyyədə rəqabətə davamlı və dayanıqlı, şəxələndirilmiş və ixracçıya uyğun iqtisadiyyata malik bir ölkə kimi inkişaf etdirməyə yönəlməsi siyasətinin real təməllərindəndir. Bu layihənin icrası nəticəsində Azərbaycana daha çox xarici investisiya cəlb olunacaq və yeni iş yerləri yaradılacaq. Naxçıvanda da azad iqtisadi zonanın yaradılması, əlbəttə ki, cənab investorların diqqətini cəkəcək. Çünki dövlət proqramına əsasən, Zəngəzur dahlizinin açılması ilə əlaqədar Naxçıvanda demiryol infrastrukturunu da yenilənəcək. Malların rahat və etibarlı şəkildə, eyni zamanda dahliz vasitəsilə qısa vaxtda ünvana çatdırılması iş adamlarının diqqətini cəkəcək.

Bundan başqa, "Nobel Energy" şirkəti Naxçıvanda 400 MVt gücündə günəş-elektrik stansiyası tikəcək. Burada hasil ediləcək elektrik enerjisi isə qismən Türkiyəyə ixrac olunacaq. Naxçıvanda yerləşəcək günəş-elektrik stansiyasının tikintisi hökumətin ölkə ərazisində "yaşıl enerji" zonaları yaratmaqla toz emisinə qarşı təşviq və karbon emissiyalarının azaldılması istiqamətində sistemli sөylərinin bir hissəsi kimi həyata keçiriləcək.

Muxtar respublikada həmçinin ixracçıya uyğun sahəni, aqroparkları və sənaye parkları da yaradılacaq. Sonəddin əsasən, sənaye parklarında istehsal olunan məhsulların xarici ixracı stimullaşdırılacaq, ixrac potensialının artırılmasına töhfə verən rəqabətqabiliyyətli sənaye sahələrinə dövlət dəstəyi və investisiyalar cəlb olunacaq, innovasiyalar, habelə dövlət-özəl tərəfdaşlığı ilə bu sahədə resurs və xidmət təminatı gücləndiriləcək. Bununla yanaşı, mövcud olan təbii ehtiyatlar və xammal bazası əsasında sənaye sahələrinin yaradılması imkanları genişləndiriləcək.

Ərzaq təhlükəsizliyinin gücləndirilməsi üçün yerli istehsal potensialı, infrastruktur təminatı inkişaf etdiriləcək, aqroparkların yaradılması təşviq olunacaq. Bununla da könd təsərrüfatının istehsal vasitələrinin təminatı səviyyəsinin artırılması ilə müvafiq istehsal vasitələrinə əlçatanlıq səviyyəsi artırılacaq, fermerlərin bilik və bacarıqlarının artırılması məqsədilə məsləhət və təlim xidmətləri təşkil olunacaq.

İlham Əliyev Naxçıvanı Avrasiyanın mühüm nəqliyyat hubinə çevirəcək

Dövlət proqramında qeyd olunan digər mühüm məsələ Naxçıvanın təbii qazla təminatıdır. Sonəddin

əsasən, muxtar respublikanın təbii qazla təminatında risklərin azaldılması məqsədilə Türkiyədən təbii qaz nəqli üçün Naxçıvana boru kəməri çəkiləcək.

Bundan başqa, internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, təhlükəsizliyin, dayanıqlılığın və xidmətlərin fasiləsizliyinin təmin edilməsi məqsədilə Naxçıvanda fiber-optik magistral şəbəkə Türkiyə ilə əlaqələndirilməklə yenilənəcək, əhalinin keyfiyyətli internet xidmətlərinə çıxışı asanlaşacaq, həmçinin mobil rabitonun inkişafı ilə bağlı tədbirlər həyata keçiriləcək.

Dövlət proqramına əsasən, Naxçıvanda şəhərlərin baş planları hazırlanacaq, nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, o cümlədən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə müvafiq layihələr gerçəkləşdiriləcək, turizm atlası hazırlanacaq, ingilisdilli orta məktəb yaradılacaq, yeni internet məktəbi tikiləcək, müasir özəl təhsil və tibb müəssisələri açılacaq. Məqsəd əhalinin keyfiyyətli təhsil və tibb xidmətlərinə çıxışının yaxşılaşdırılmasıdır.

Göründüyü kimi, Naxçıvanın sosial-iqtisadi inkişafında inqilabi yeniliklər olacaq. Zəngəzur dahlizinin açılmasından sonra Naxçıvanla Azərbaycan arasında yolun açılması isə o deməkdir ki, bir qərindək blokada şəraiti ləğv olunacaq. Bu dahliz azad iqtisadi zonanın fəaliyyətinə müsbət impuls verməsinə olacaq. Zəngəzur dahlizinin açılması ilə Naxçıvan Avropa və Asiyaya əlaqələndirən əsas nəqliyyat xətlərindən birinə çevriləcək. Bu dahliz azad iqtisadi zonanın fəaliyyətinə müsbət impuls verməsinə olacaq. Zəngəzur dahlizinin açılması ilə Naxçıvan Avropa və Asiyaya əlaqələndirən əsas nəqliyyat xətlərindən birinə çevriləcək. Bu dahliz azad iqtisadi zonanın fəaliyyətinə müsbət impuls verməsinə olacaq. Zəngəzur dahlizinin açılması ilə Naxçıvan Avropa və Asiyaya əlaqələndirən əsas nəqliyyat xətlərindən birinə çevriləcək.

Bundan başqa, Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin iqtisadi əlaqələrində də xüsusi canlanma olacaq. 14 il öncə, 2009-cu il oktyabr ayının 3-də Naxçıvanda imzalanan müqaviləyə əsasən yaradılan Türk Şurasının (indiki adı Türk Dövlətləri Təşkilatı) dost və qarşılıqlı əlaqələndirən ticarət əlaqələri Zəngəzur dahlizi vasitəsilə daha da şaxələndirəcək, genişləndirəcək. Dövlət proqramında Azərbaycanın ayrı-ayrı regionlarından aşağıbücəli aviareyslərin təşkil edilməsinin də nəzərdə tutulması Naxçıvanın ölkəmizin digər bölgələri ilə əlaqələndirilməsinə əlverişli imkanlar açacaq.

Prezident İlham Əliyevin inkişaf konsepsiyasına uyğun hazırlanan yeni dövlət proqramının prioritetlərinə əsasən deyə bilərik ki, nəzərdə tutulan layihələrin icrası nəticəsində Naxçıvanın 30 illik blokadasına son qoyulacaq. Zəngəzur dahlizinin açılması, azad iqtisadi zonanın yaradılması, Türkiyədən təbii qaz xətlərinin çəkilməsi və digər inqilabi layihələrin icrası nəticəsində Naxçıvanın ölkəmizin digər bölgələri ilə əlaqələndirilməsinə əlverişli imkanlar açacaq.

Səttar MÖHBALİYEV,
Milli Məclisin deputatı,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

Asiya İnkişaf Bankı ilə yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib



İyunun 20-də Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cəbrayıl Asiya İnkişaf Bankında (AİB) Azərbaycanın daxil olduğu ölkələr qrupu üzrə icraçı direktor xanım Reyçl Tomsonla görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın beynəlxalq maliyyə qurumları, o cümlədən Asiya İnkişaf Bankı ilə tərəfdaşlığa önəm verdiyi, bankın ölkəmizə maliyyə-texniki dəstəyinin yüksək qiymətləndirildiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, AİB enerji, ətraf mühit, infrastruktur, tranzit-logistika, rəqəmsal inkişaf, dövlət-özəl sektor tərəfdaşlığı və digər istiqamətlərdə

Asiya İnkişaf Bankında Azərbaycanın daxil olduğu ölkələr qrupu üzrə icraçı direktor xanım Reyçl Tomson təmsil etdiyi qurumun ölkəmizlə əlaqələrinin genişlənməsində marağını ifadə edib, birgə təşəbbüs və layihələrin Azərbaycanı dayanıqlı inkişafın təmin olunmasına töhfə verəcəyini qeyd edib.

Tərəflər əsas inkişaf çağırışları, Azərbaycanın sosial-iqtisadi prioritetləri, həyata keçirilən birgə layihələr və bankın Direktorlar Şurasında ölkəmizin səmərəli təmsilçiliyi barədə müzakirələr aparılıb.

Azərbaycan regional əlaqələndirmə layihələrinin fəal təşəbbüskarıdır

"Bu gün Mərkəzi Asiyadan, Xəzər dənizindən və daha sonra Qafqazdan keçən nəqliyyat marşrutlarının əhəmiyyəti daha da artır. Azərbaycan nəqliyyat infrastrukturunun şaxələndirilməsinə və modernləşdirilməsinə diqqət yetirir, Avropa ilə Asiya arasında ticarət və logistika gücləndirmək üçün bir sıra nəqliyyat infrastrukturuna layihələri təşviq olunur".



AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birlişmiş Krallığa işgüzar səfəri çərçivəsində Xəzər Siyasət Mərkəzi tərəfindən təşkil edilmiş Xəzər Bağlantı Konfransında çıxışı zamanı deyib.

Nazir həmçinin Azərbaycanın Bakı-Tbilisi-Qars dəmir yolu və Trans-Qafqaz fiber-optik kabel layihələri kimi bir sıra digər regional əlaqələndirmə layihələrinin reallaşdırılmasında fəal təşəbbüskar və etibarlı tərəfdaş olduğunu diqqətə çatdırıb.

Ceyhun Bayramov Azərbaycanın Xəzər dənizinin öz hisssində böyük dəniz küliyi potensialından, bu xüsusda elektrik enerjisinin Avropaya potensial ixrac yollarından da danışıb. O, Asiya ilə Avropa arasında yeni əlaqə marşrutu yaratmaq məqsədində dəşiyən rəqəmsal dəhliz olan "Rəqəmsal İpək Yolu"nun yaradılmasını nəzərdə tutan "Azerbaijan Digital Hub" layihəsini qeyd edib.

"Sustainable Water Solutions" şirkəti Azərbaycanda innovativ mexanizmlər tətbiq edə bilər

İqtisadiyyat Nazirliyində Birlişmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə yeni iqtisadi çağırışlar şəraitində resurslardan səmərəli istifadənin əhəmiyyəti, dayanıqlı inkişaf üçün innovativ mexanizmlərin tətbiqində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cəbrayıl Birlişmiş Ərəb Əmirliklərinin "Sustainable Water Solutions" Holdinginin idarəetmə direktoru və baş icraçı direktoru Əhməd Əl Şəmsi ilə görüşdə ölkəmizin təmiz ətraf mühit və "yaşıl enerji" ölkəsinə çevrilməsinin qarşıya hədəf kimi qoyulduğunu vurğulayıb. Təbii resurslardan səmərəli istifadə olunması istiqamətində həyata keçirilən layihələr və onların icra vəziyyəti barədə məlumat verilib.

Nazir yeni iqtisadi çağırışlar şəraitində su mənbələrindən səmərəli istifadə və müasir texnoloji həllərə dayanan su idarəçiliyinin əhəmiyyətini vurğulayıb. Azərbaycanda yaradılmış əlverişli investisiya mühiti və dayanıqlı inkişaf üçün innovativ mexanizmlərin tətbiqində şirkətlə ölkəmizin əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.

Əhməd Əl Şəmsi rəhbərlik etdiyi şirkətin fəaliyyəti, müxtəlif ölkələrdəki təcrübəsi barədə danışıb, Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını ifadə edib, ölkəmizin əlverişli coğrafi mövqeyinin, təbii potensialının və inkişaf etmiş infrastrukturuna malik olmasının "Sustainable Water Solutions" şirkəti ilə əlaqələrin genişləndirilməsi üçün şərait yaratdığını vurğulayıb.

Tərəflər innovativ mexanizmlərin tətbiqi sahəsində əməkdaşlıq məsələləri barəsində fikir mübadiləsi aparıb.

Azərbaycan XİN Nikol Paşinyanın parlamentdə çıxışı zamanı səsləndirdiyi iddialara cavab verib

İyunun 20-də Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə çıxışında 44 günlük müharibə zamanı və ümumilikdə işğal dövründə aparılmış bir sıra danışıqları təhrif etməklə yanaşı, bir daha göstərib ki, Ermənistan çağırışlara baxmayaraq, Azərbaycan ərazilərini danışıqlar yolu ilə işğaldan azad etməkdən imtina edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Nikol Paşinyanın parlamentdə çıxışı zamanı səsləndirdiyi iddialara cavabında bildirilib.

Qeyd olunub ki, Ermənistan baş nazirinin müharibə zamanı hər bir danışıqdan və humanitar atəşkəsdən dərhal sonra müharibə zonasından könər mülki əhalinin six yaşadığı Azərbaycan səhərlərini raket atəşinə tutmasını və mülki əhalini qətlə yetirməsini danması Ermənistan tərəfinin faktları necə təhrif etdiyini bir da-

ha nümayiş etdirir. Vurğulan ki, Azərbaycanın gəy 2011-ci ildən silahlanmanı və təxribatları artırmaqla vəziyyəti gərginləşdirdiyi barədə iddialara gəldikdə, Azərbaycan ərazilərini işğal olunan andan etibarən BMT Təhlükəsizlik Şurasının və bir sıra digər beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında danışıqlar yolu ilə ərazilərinin geri qaytarılmasına səy göstərib. Bütün bunlara baxmayaraq, baş nazir Paşinyan tərəfindən şəxsən 2018-2019-cu illərdə nümayiş etdirilən təhrifçi ritorika da daxil olmaqla, uzun illər ərzində Ermənistan tərəfindən törədilən təcavüzü aktının və təxribatların sülhə töhfə vermədiyini və 2020-ci ildə müharibə ilə nəticələndiyi hər kəsə məlumdur.

Diqqətə çatdırılıb ki, Ermənistan tərəfinin tarixi səhvlərindən dərəcə çıxarmanı və postmünaqişə dövründə sülh prosesinin uğurla nəticələnməsi işinə maneçilik törətmək səylərindən əl çəkəməsi zəruridir.

Maliyyə naziri BVF-nin missiya rəhbəri ilə görüşüb

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan, Yaxın Şərq və Mərkəzi Asiya Departamenti üzrə yeni təyin olunan missiya rəhbəri xanım Anna Bordonunun başlıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə cari ilin oktyabr ayında Mərkəzdə keçiriləcək BVF-nin və Dünya Bankının illik toplantılarından sonra baş tutacaq fondun Azərbaycan üzrə IV Maddə məsləhətləşmələrinə dair ha-

zırılıqları, o cümlədən bununla əlaqədar BVF tərəfindən aparılacaq analitik təhlillər üzrə mümkün istiqamətlər diqqət mərkəzində olub.

Görüş zamanı 2022-ci ilin makroiqtisadi yekunları, dövlət və icmal bütçələrinin icra vəziyyəti, habelə 2023-cü il və ortamüddətli dövr üçün gözləntilər, bütçə siyasətinin istiqamətləri, bütçə qaydasının tətbiqi ilə bağlı məsələlər, sosial-iqtisadi sahədə yeni təşəbbüslər, ölkə iqtisadiyyatının inkişaf perspektivləri, o cümlədən qeyri-neft sektorunun ölkə iqtisadiyyatında payının artması, bütçə-veergi siyasəti sahəsində aparılan islahatlar üzrə geniş fikir mübadiləsi aparılıb. Samir Şərifov xanım Anna Bordon

la görüşdə Beynəlxalq Valyuta Fondunun missiya rəhbəri fond tərəfindən ölkəmizin əsas iqtisadi qurumlarının texniki dəstəyə olan ehtiyaclarının fondun yeni fəaliyyətə başlamış Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Regional Potensialın İnkişafı Mərkəzi və ya birbaşa BVF-nin mərkəzi ofisi tərəfindən qarşılınmasına hər zaman hazır olduqlarını vurğulayıb, habelə fondun Azərbaycanda ofisinin bağlanması ilə əlaqədar missiya səfərlərinin təşkilatı məsələlərinə dair təkliflərini təqdim edib.

İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzura qayıdacaq vətəndaşlarımızın dayanıqlı məskunlaşması üçün aparılan sürətli bərpa və yenidənqurma işləri barədə məlumat verib, böyük maliyyə resursları tələb edən Böyük Qayıdış proqramının ölkənin daxili maliyyə resursları hesabına həyata keçirildiyini vurğulayıb.

Görüşdə Beynəlxalq Valyuta Fondunun missiya rəhbəri fond tərəfindən ölkəmizin əsas

İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzura qayıdacaq vətəndaşlarımızın dayanıqlı məskunlaşması üçün aparılan sürətli bərpa və yenidənqurma işləri barədə məlumat verib, böyük maliyyə resursları tələb edən Böyük Qayıdış proqramının ölkənin daxili maliyyə resursları hesabına həyata keçirildiyini vurğulayıb.


Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2023-cü ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qəbulu aparan şəxs	Qəbul günü
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Ələsgərov Fuad Murtuz oğlu	3, 17
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Əmirov Natiq Ərziman oğlu	4
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Vəliyev Ədalət Məqsəd oğlu	4
Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi Qasımov Azər Məhəmməd oğlu	5
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Həsənov Kərəm Əvəz oğlu	5
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Əliyeva Fəroh Şirməmməd qızı	6
Azərbaycan Respublikası Birinci vitse-prezidentinin Katibliyinin rəisi Həsənov Altay Tofiq oğlu	7, 14, 21
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Nəğdəliyev Zeynal Səfər oğlu	7
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Mövsümov Şahmar Arif oğlu	10
Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Hüseynov Emin Zəlim oğlu	11,24
Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Hacıyev Vahid Rəsim oğlu	12,25
Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Əhodov Xəlid Nuruəddin oğlu	13
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hacıyev Hikmət Fərhad oğlu	13
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Əliyev Məhərrəm Abış oğlu	14
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Dövlət qulluğu və kadrlar məsələləri şöbəsinin müdiri Məcidov Tələt Tahir oğlu	18
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Məmmədliyev Yusuf Ülfət oğlu	18
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Kərimov Aydın Zöhrab oğlu	19
Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi Məmmədov Məsim Əhməd oğlu	20
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri İsmayilov Süleyman Abbas oğlu	21
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi	26
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektoru	27
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Kərimov Gündüz Hacı oğlu	28

Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Usubov Rəhil İdris oğlu	31

Qeyd: Vətəndaşlar Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində qəbul olunurlar. Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev, 79. Qəbula yazılış qəbul gününə ən gec 1 iş günü qalmış dayanırılır. Qəbul saat 14:00-dan başlayır. Əlaqə üçün: Çağrı Mərkəzi - 1111.

Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının növbəti iclası keçirilib



Bu gün Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Şərqi Zəngəzur İqtisadi Rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin

xüsusi nümayəndəsi Vahid Hacıyevin sədrliyi ilə keçirilən iclasda Xidmətin 2022-ci il üzrə fəaliyyətinə dair illik və maliyyə hesabatlarının, qurumun fəaliyyətindəki şeffaflığın daha da artırılması, Xidmətin əməkdaşlarına rüsvətəxlorluğa qarşı mübarizənin gücləndirilməsi məqsədilə Korruptsiyaya qarşı mübarizə siyasətinin təsdiqi müzakirə edilib. Həmçinin Şərqi



Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərovun ötən 6 ay ərzində Xidmət tərəfindən görülmiş işlərə bağlı hesabatı dinlənilib.

Iclasın yekununda Xidmətin 2022-ci ildə fəaliyyətinə dair illik və maliyyə hesabatlarının, həmçinin Korruptsiyaya qarşı mübarizə siyasətinin təsdiqi barədə müvafiq qərarlar qəbul olunub.

Avropa Şurasının Baş katibi Cənubi Qafqazda sülhün bərpası prosesindən danışıb

Avropa Şurasının Cənubi Qafqazdakı proseslərə və Ermənistanla Azərbaycan arasında münasibətlərin normalaşmasına marağını nəzərə alaraq soruşmaq istədiyini ki, Avropa Şurası Azərbaycanın Naxçıvan bölgəsi ilə əsas hissəsi arasında nəqliyyatın bərpası məsələsinə nəzərdən keçirirmi?

Yarım milyon əhali olan Naxçıvan 30 ildən çoxdur ki, Ermənistan tərəfindən təcrid olunub. Naxçıvanı Azərbaycanla birləşdirən nəqliyyat infrastrukturunu Ermənistan tərəfindən dağıdıb. Bu məsələ 2020-ci il üçtərəfli Bəyanatda da nəzərdə tutulur. Lakin təəssüf ki, Ermənistan tərəfi bu məsələdən danışmır. Avropa Şurası tərəfindən bu vəziyyətlə bağlı hər hansı plan varmı? AZƏRTAC xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti

nin üzvü Nigar Arpadarai Avropa Şurasının Baş katibi Mariya Peçinoviç Buriçə möhb bu suallarla müraciət edib.

"Qafqaz regionunda sülhə necə nail olmaq məsələsi ilə bağlı deyə bilərik ki, Avropa Şurası mühüm əhəmiyyət kəsb edən və tamamilə təşkilatın səlahiyyətlərinə aid olan etimadın möhkəmləndirilməsi tədbirləri təklif edib".

O, sülh, Naxçıvana gedən yol və digər məsələlərlə bağlı deyib ki, hər iki tərəflə razılaşdırılmış nümayəndə heyəti hər iki ölkədə olub. Məqsəd Avropa Şurası və aidiyyəti ölkələrlə bağlı bütün müvafiq məsələləri nəzərdən keçirmək, eyni zamanda Azərbaycan ilə Ermənistan arasında dialoqu gücləndirmək, sülhü bərpa etmək üçün yol tapmaqdır.

"Son vaxtlar görülən işlər haqqında fikir səsləndirildi. Mən yalnız daha geniş dialoq, daha çox qarşılıqlı dinləmə və

açıq suallar üzərində birgə işi təşviq edə bilərik. Hər iki ölkədə səfər edən nümayəndə heyətləri də əsirlər, itkin düşmüş şəxslər, mina xəritələri və sual doğuran bütün digər məsələləri həll etmək üçün oradadır. İnanıram ki, sülhə bağlı bu ümumi işi heç nə əvəz edə bilməz. Əsas və mühüm hissə iki ölkənin liderinin üzərinə düşür. Görüşlər keçirilir, amma bəzi məsələlər qalmaqdadır və bu məsələlər yeni deyil.

Xatırlayırınsız ki, hər iki ölkə keçmişdə Avropa Şurasına daxil olanda mübahisə doğuran mühüm məsələlərin sülh yolu ilə həllini tapmağı öhdəsinə götürmüşdü. Bunu ona görə xatırladıram ki, bu, həmişəkindən daha aktual olaraq qalır", - deyən Mariya Peçinoviç Buriç bildirib ki, sülhün bərpası əsasən hər iki dövlətin liderləri tərəfindən həll olunmalıdır.

Bakıda "Muğam aləmi" 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində elmi simpozium işə başlayıb

İyunun 20-də Bakıda "Muğam aləmi" 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən elmi simpoziumun açılışı olub.

AZƏRTAC xəbər verir ki, simpoziumda Azərbaycan mütəxəssisləri ilə yanaşı, ABŞ, Böyük Britaniya, Fransa, Hindistan, İsrail, Kanada, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkiyə və Yaponiyadan alimlər iştirak edirlər.

Simpoziumun məqsədi yeni tədqiqat istiqamətləri, maqam əsaslı musiqinin müasirləşdirilməsi, populyarlaşdırılması və qorunması üzrə məhsuldar müzakirələr üçün əlverişli mühit yaratmaqdır.

Simpoziumun rəsmi açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müavini Səadət Yusifova çıxış edərək Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi olan muğam sənətinin tarixi inkişaf mərhələlərindən söhbət açıb. Bildirib ki, muğam qədim ayinlərdən qaynaqlanaraq, əsrlər boyu davam edən təcridi inkişaf və təkamül prosesindən keçərək yetkinləşib, formalaşmış və kamilləşib. İlahi ritmlərdən doğan muğam insan qəlbinin dərinliklərindən gələn duyğuları ifadə edir və onu dinləyənlərə ruhi səviyyədə mesajlar ötürür. Muğamın ecazkar ritmləri Azərbaycan xalqının nə qədər dərindən fikirdə dünyasına malik olduğunu göstərir. Muğam bizim milli-mədəni kimliyimizi təşkil edən genetik kodlarımızdan və bugünkü qloballaşan dünyada özünü dərk etmə və özünü iradlı qoruma vəsi-tələrindən biridir.

Azərbaycan Respublikası Prezidentinin Bakı şəhərində Muğam Mərkəzinin yaradılması ilə bağlı 2005-ci il sərəncamında qeyd edilir ki, muğam Azərbaycan xalqının mədəni-mənəvi irsinin möhtəşəm abidəsidir. Azərbaycan musiqisinin zəngin fəlsəfi və ədəbi zəmində təşəkkül tapmış muğamsız təsəvvür etmək mümkün deyil. Klassik ədəbiyyat nümunələri ilə üzvi surətdə vəhdət təşkil edərək sintetik sənət növü kimi meydana çıxan muğamların Azərbaycan musiqisinin inkişafında rolu böyükdür.

Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və İCSECO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın sözləri ilə demək olar: "Muğam bizim milli sənətimizdir. Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərindən biridir. Bu gün də muğam bir tərəfdən keçmişdən bu günə yaşayan mənəvi sənət, digər tərəfdən isə son dərəcə çağdaş sənət kimi bütün varlığı ilə yaşamaqdadır".

Bildirilib ki, 2009-cu ildə Bakıda Heydər Əliyev Fondu-



nun təşəbbüsü və təşkili dəstəyi ilə dünyada ilk dəfə olaraq Beynəlxalq Muğam Festivalı keçirilib. O gündən "Muğam aləmi" Beynəlxalq Musiqi Festivalı Azərbaycan musiqi həyatında müətimə olaraq keçirilən Şərqi Azərbaycanın ənənəvi musiqi ifaçıları və tədqiqatçıların qatıldığı genişmiqyaslı mədəni hadisəyə çevrilib. 2011-ci, 2013-cü, 2015-ci və 2018-ci illərdə də keçirilən festivallarda dünyanın müxtəlif ölkələrindən tanınmış musiqiçiləri və tədqiqatçıları iştirak ediblər. Festival çərçivəsində həm Bakıda, həm də ölkəmizin bir çox bölgəsində Azərbaycanın və xarici musiqiçilərin iştirakı ilə konsertlər keçirilib, beynəlxalq muğam müsabiqəsi, beynəlxalq elmi simpozium və ustad dərsləri təşkil olunub. Hazırda keçirilən bu festivala da Türkiyə, Özbəkistan, Tacikistan, İsrail, Əfqanıstan, İran, İraq, Yunanıstan, Böyük Britaniya, Mali, Hindistan, İordaniya və Misirdən musiqiçilərin dəvət olunub. Əvvəlki illərdə olduğu kimi, bu il də Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Konservatoriyasının təşkilatlığı ilə əməkdaşlıqda keçirilən muğam müsabiqələri sayəsində artıq ölkəmizdə muğam ustadları ilə yanaşı, gənc muğam ifaçıları da yetişir. Muğamın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsində Mehriban Əliyevanın əvəzsiz xidmətlərindən danışılıb, həmçinin Beynəlxalq Muğam Mərkəzinin istifadəyə verilməsində muğam sənətinin inkişafında böyük rolunu qeyd edərək bu sənətin ölkəmizdə qədim tarixi, böyük ənənələri, qüdrətli ifaçıları olduğunu,

muğamın Azərbaycanda XX əsrin əvvəllərində populyarlıq qazandığını və inkişaf etməyə başladığını bildirib.

AMEA prezidentinin sözlərinə görə, musiqi sənətinin muğam qolu haqqında Əbdülməddin Marağay, Fətullah Şirvaninin, Mir Mövsüm Nəvvabın, Üzeyir bəy Hacıbəylinin əsərləri və məqalələri Azərbaycan muğam sənətinin özünəməxsus elmi əsasları inkişaf etdiyini, elmin muğam sənətinin təşəkkülündə böyük təsir göstərdiyini aydın şəkildə nümayiş etdirir.

Çoxəsrlilik muğam sənətinin inkişafında müstəqillik dövründəki yeni mərhələnin böyük əhəmiyyəti olduğunu qeyd edən AMEA prezidenti Azərbaycanın artıq yeni nəsillə muğamsənətçilərinin formalaşmaqda olduğunu əlavə edib. Akademik son illərdə bu sahədə irəliləyişin təməlinə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti, son onilliklərdə onun rəhbərliyi ilə həyata keçirilən əhəmiyyətli layihələrin dayandığını vurğulayıb.

Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətinin nəticəsi olaraq keçirilən muğam müsabiqələri sayəsində artıq ölkəmizdə muğam ustadları ilə yanaşı, gənc muğam ifaçıları da yetişir. Muğamın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsində Mehriban Əliyevanın əvəzsiz xidmətlərindən danışılıb, həmçinin Beynəlxalq Muğam Mərkəzinin istifadəyə verilməsində muğam sənətinin inkişafında böyük rolunu qeyd edərək bu sənətin ölkəmizdə qədim tarixi, böyük ənənələri, qüdrətli ifaçıları olduğunu,

günlük tədbirin ölkəmizdə muğamsənətçilərinin və muğam ifaçılıq sənətinin inkişafına əhəmiyyətli töhfələr verəcəyinə, muğamın dərinliklərini, tarixi köklərini, inkişaf mərhələlərini bir daha nəzərdən keçirməklə yanaşı, bundan sonra inkişafı üçün də əhəmiyyətli elmi-nəzəri fikirlər ortaya qoyacağına əminlik ifadə edib.

Azərbaycanda bəlo bir tədbirdə iştirakın qürurverici olduğunu söyləyən UNESCO-nun Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının (ICTM) prezidenti professor Svanibor Pettan tədbirin əhəmiyyətindən danışaraq təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Bildirib ki, suranın əsas məqsədi dünyada ənənəvi musiqinin təbliği ilə məşğul olmaq, onlar arasında əlaqə yaratmaq və təcrübə mübadiləsinə xidmət etməkdir.

ICTM-də dünyanın müxtəlif ölkələrindən alimlərin toplanacağını bildirdən S.Pettan deyib ki, bu elm adamlarından bir çoxu hazırda bu tədbirdə iştirak edir.

Azərbaycanda muğam sənətinin, klassik musiqi irsinin yaşadılmasına göstərilən diqqət və qayğı yüksək qiymətləndirən natiq ölkəmizdə Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının bu irsin yaşadılması üçün keçirdiyi tədbirlərə toxunub. Qeyd edib ki, UNESCO nəzdində Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının üzvləri də Bakıda bir sıra mühüm tədbirlərdə iştirak ediblər.

"Bu günlərdə biz Bakıda möhtəşəm tədbirlərdə iştirak edəcəyik. Bu da bizim muğam sənətinin yenidən köşgə qaytarılması, öyrənməyimizə və bu

irsə yanaşmamıza yaxşı mənada müsbət təsir edəcək", - deyir S.Pettan söyləyib.

Sonra çıxış edən Şaşmakom Beynəlxalq Musiqi Festivalının prezidenti, Özbəkistan və ABŞ-nin ictimai xadimi, musiqişünas, publisist və jurnalist Rafael Nektalov muğamın bütün dünyanı fəth etmək gücünə malik olduğunu bildirdi. O, muğam sənətinin öksər ölkələrdə böyük marağa səbəb olduğunu diqqətə çatdırıb.

Rafael Nektalov Azərbaycan muğamının, özbək-tacik şaşmakomunun ümumi bir kökdən qidalanaraq ümumilikdə Şərqi musiqisinin bünövrəsini təşkil etdiyini vurğulayıb, eyni zamanda bunların hər birinin özünəməxsus inkişaf tarixi, ifaçılıq üslubu xüsusiyyətləri olduğunu qeyd edib.

Daha sonra simpoziumun plenaryasında britaniyalı alimlər Maykl Çörçin "Döyürli musiqi ənənələri təhlükə altındadır", Reyçel Harrisin "Muğamın coğrafiyası: məqamın öyrənilməsi və təcrübəsinə yeni yanaşmalar", azərbaycanlı alim Sənan Bağirovanın "Azərbaycan musiqisində muğam konsepsiyasına dair", fransız etno-musiqişünası Jan Dürinqin "Paris İnsan Muzeyində səs yazılarının etnomusiqi arxivini. Minlərlə material açıq mənbələrdə" mövzularında məruzələri dinlənilib.

Günün ikinci yarısında "Muğam aləmi" 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən elmi simpoziumun plenaryasında çıxış edən S.Pettan deyib ki, "Azərbaycan muğamının tədqiqat problemləri" və "Yeni tədqiqatlar və tədqiqat metodları" sessiyaları ilə davam edib. Sessiyalarda Azərbaycan, Fransa, Böyük Britaniya, Tacikistan, Türkiyə və Kanadadan olan alimlər məruzələrlə çıxış ediblər.

Simpoziumun bu il təklif olunan elmi gündəliyi əvvəlki illərin programlarından fərqli idi. Burada çıxışların mövzusu bir sıra problemləri əhatə edən aşağıdakı istiqamətdə aydın şəkildə müəyyənləşdirilib: Müasir mərhələdə muğam sənətinin tədrisi; Müasir dövrdə, yeni sosial-mədəni çağırışlar müstəvisində ənənəvi muğam musiqisinin ifası, qavranılması məsələləri; XX əsrdə və cari vaxtda muğam musiqi janrlarının formalaşması və sonrakı təkamülü tarixi; Muğam musiqi irsinin toplanılması, arxivləşdirilməsi və yayılması siyasəti. Bütün bu istiqamətlər simpozium iştirakçılarına yeni araşdırmaları və ya muğam musiqisi ilə bağlı yeni tədqiqat metodlarını bölüşmək imkanı verir.

Simpoziumun bir çox çıxış əyani nümunələrlə təqdim olunub.

Qeyd edək ki, "Muğam aləmi" 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən elmi simpozium iyunun 22-dək davam edəcək.

"AzerGold" QSC və KOBİA tərəfindən "Daşkəsən rayonunda arıçılıq təsərrüfatının inkişafına dəstək" layihəsi uğurla icra edilib



"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşkilatlığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə "Daşkəsən rayonunda arıçılıq təsərrüfatının inkişafına dəstək" layihəsi uğurla icra edilib.

"AzerGold" QSC-nin Mətbuat xidmətindən verilən məlumata görə, Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrə olunmuş Regional Emal Sahəsində (ÇİRES) layihədə iştirak etmiş arıçılıq təsərrüfatı sahiblərinin təltif olunma mərasimi keçirilib. Tədbirdə "AzerGold" QSC İdarə Heyətinin sədri Zakir İbrahimov, KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abiyev, İqtisadiyyat nazirinin müavini Niyazi Səforov, Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq şöbəsinin müdiri Bayandur Rzayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialının müdiri Elməddin Qurbanov və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən Zakir İbrahimov rəhbərlik etdiyi dövlət şirkətinin 2016-cı ildən etibarən dağ-mədən sahəsində müxtəlif beynəlxalq təcrübə və standartlar əsasında fəaliyyət göstərən qurum kimi ölkəmizin qeyri-neft-qaz sektorunun inkişafına öz töhfələrini verdiyini diqqətə çatdırıb. İdarə Heyətinin sədri ötən 7 ilə yaxın dövr ərzində uğurlu hasilat və emal fəaliyyəti nəticəsində 358 min unsiya qızıl, 712 min unsiya gümüşün ixracının həyata keçirildiyini qeyd edib. Ötən dövr ərzində yerli zərgərlik bazasının inkişafı məqsədilə 11 min unsiyaqızıl, 76 min unsiyadan çox gümüş metalının isə daxili bazara yönəldildiyini deyib. O, 2017-ci ildən daxili və xarici bazarlarda icra olunan satış əməliyyatları nəticəsində ümumilikdə əldə edilən gəlirlərin 1 milyard manatı üstələdiyini bildirdi. Bununla "AzerGold" QSC-nin ölkəmizin qeyri-neft-qaz sektorunun əsas ixracatçı dövlət şirkətləri sırasında ilk pillələrdə qərarlaşmağa nail olduğunu vurğulayıb.

Z.İbrahimov oldu olunan bu yüksək iqtisadi nailiyyətlər fonunda "AzerGold" QSC-nin fəaliyyətinin əsas prinsiplərini təbii resurslardan səmərəli istifadə, dayanıqlı inkişaf konsepsiyasının tətbiqi və sosial məsuliyyətliliyin təşkil etdiyi diqqətə çatdırıb. O, bildirdi ki, QSC-nin qəbul etdiyi sosial təsir və məsuliyyət üzrə siyasət çərçivəsində yerli icmaların sosial-iqtisadi inkişafının dəstəklənməsi istiqamətində fəal iş aparılır. İcra edildiyi layihələrdən Daşkəsən rayonunun Çovdar, Bayan, Quşçu və Zeylik kəndlərində fəaliyyət göstərən ümumilikdə 24 arıçı fermer faydalandı. Bu layihədə isə Çovdar, Bayan, Quşçu kəndləri, eləcə də Şadaxdan ərazidə yaşayan 32 fermer iştirak edib.

Daha sonra "Daşkəsən rayonunda arıçılıq təsərrüfatının inkişafına dəstək" layihəsi barə-

də ətraflı məlumat verən Z.İbrahimov əsas məqsədin Daşkəsən rayonunda kiçik sahibkarlıq ekosisteminin inkişafı, arıçılıq təsərrüfatının ekososahibkarlıq növü kimi təşviqi və təbii bal istehsalının artırılması ilə Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən dövlət proqramlarına əlavə töhfə vermək olduğunu vurğulayıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov arıçılıq inkişafı üçün böyük potensiala malik Daşkəsən rayonunda icra edilən layihənin bölgə üçün mühüm sosial-iqtisadi təsəvvür olduğunu bildirdi. O, yaradılmış imkanlardan düzgün faydalanaraq arıçı fermerlərin təsərrüfat fəaliyyətlərində bunun müsbət nəticələrini görsəyincə, öz təsərrüfatlarını daha da genişləndirməyə nail olacaqlarına əminliyini vurğulayıb.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abiyev dağ-mədən sahəsində müasir texnologiyaları tətbiq edərək səmərəli fəaliyyəti ilə həm ölkəmizin qeyri-neft-qaz sektoru, həm də regionun sosial-iqtisadi inkişafına öz töhfələrini verən "AzerGold" QSC-nin KOBİA ilə birgə Daşkəsəndə arıçılıq inkişafı istiqamətində icra etdiyi layihənin yerli əhalinin iqtisadi imkanlarının artırılmasına xidmət etdiyini qeyd edib.

Tədbirdə daha sonra İqtisadiyyat, Kənd Təsərrüfatı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri çıxış edərək regionun sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən dövlət proqramlarının məqsəd və hədəflərinə uyğun olaraq, "Daşkəsən rayonunda arıçılıq təsərrüfatının inkişafına dəstək" layihəsinin Daşkəsəndə arıçılıq dayanaqlı biznes fəaliyyəti kimi təşviqi baxımından yüksək qiymətləndirdiklərini bildirdilər.

Tədbirin sonunda təlim və praktiki məşğələləri uğurla tamamlayan arıçı fermerlər sertifikatla təltif ediliblər. Həmçinin layihə çərçivəsində arıçılara təqdim edilən aktivlər, o cümlədən zəruri mal və materiallarla tam təchiz edilmiş arı yetişikləri və bəlsuzun dağqahlarla baxış keçirilib.

Qeyd edək ki, "Daşkəsən rayonunda arıçılıq təsərrüfatının inkişafına dəstək" layihəsi artıq ikinci ildir ki, həyata keçirilib. Layihədə "AzerGold" QSC-nin hasilat və istehsalat fəaliyyəti həyata keçirdiyi "Çovdar" qızıl mədəninin yaxınlığında yerləşən kənd və digər yaşayış məntəqələrinin sakinləri iştirak ediblər. İlk dəfə 2022-ci ildə icra edilən layihədən Daşkəsən rayonunun Çovdar, Bayan, Quşçu və Zeylik kəndlərində fəaliyyət göstərən ümumilikdə 24 arıçı fermer faydalandı. Bu layihədə isə Çovdar, Bayan, Quşçu kəndləri, eləcə də Şadaxdan ərazidə yaşayan 32 fermer iştirak edib.

"Yüksəliş" müsabiqəsinin yarımfinalçıları bəlli olub

Üçüncü "Yüksəliş" müsabiqəsinin yarımfinalçıları bəlli olub.

AZƏRTAC xəbər verir ki, "Yüksəliş" müsabiqəsinin əyani mərhələsinin idarəetmə bacarıqları üzrə imtahanında iştirak etmiş 1057 nəfər iştirakçıdan 343 nəfər yarımfinal mərhələsinə iştirak hüququ qazanıb.

Noticələrə əsasən, maksimal T-bal 721, o cümlədən keçid balı 535 bal təyin edilib. Onlardan 280 nəfəri kişi, 63 nəfəri isə qadımdır.

Yarımfinal mərhələsinə keçənlər arasında 1-ci müsabiqədən qatılan 18, 2-ci-dən 120 və bundan əvvəlki müsabiqələrin hər ikisində iştirak edən 62 nəfər iştirakçı yer alıb.

İştirakçılar şəxsi kabinetə daxil olaraq əyani mərhələnin noticələri ilə ətraflı tanış ola bilərlər.

Qeyd edək ki, ötən ilin statistik noticələrinə əsasən, ikinci "Yüksəliş" müsabiqəsinin əyani mərhələsində keçid balı 540 T-bal olub və yarımfinal mərhələsinə 332 nəfər buraxılıb.

Qarşıda iştirakçıları "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsi gözləyir. Yarımfinal mərhələsi iyunun 30-da və iyulun 1-2-də baş tutacaq. Yarımfinal mərhələsindən sonra iyulun 15-16-da final mərhələlərinin keçirilməsi ilə üçüncü "Yüksəliş" müsabiqəsi başa çatacaq.

Xatırladaq ki, "Yüksəliş" müsabiqəsinin 20 qalibini bir il ərzində idarəçi rəhbərlər-

dən - iri şirkətlərin top-məncərlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.

"Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı sərəncamla təsis olub. Müsabiqə 5 mərhələdən ibarətdir. Müsabiqənin qalibləri idarəçi rəhbərlər tərəfindən birlikdə fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüməşğul qrantı əldə edirlər.

Prezident İlham Əliyev 2022-ci il dekabrın 20-də üçüncü "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Dünyaşöhrətli ifaçı Daud Xan Sadozai Bakıda konsert proqramı ilə çıxış edib

"Muğam aləmi" VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı iyunun 19-da Beynəlxalq Muğam Mərkəzində təşkil olunub.

AZƏRTAC xəbər verir ki, gecədə əfqan rübabi və hind sarodunun dünyaşöhrətli ifaçısı Daud Xan Sadozai musiqi ansambli ilə çıxış edib.

Əvvəlcə tamaşaçıları salamlayan ansamblin üzvü Mathieu Clavel "Muğam aləmi" VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bakıda konsert proqramında çıxış etməkdən məmnunluğunu bildirdi: "Belo zəngin musiqi irsinə sahib bir ölkədə keçirilən "Muğam aləmi" festivalında iştirak etmək böyük şərəfdir. Əfqanıstan ənənəvi musiqisinin təqdimatı üçün gözəl şərait yaratdıqlarına görə festivalın



bütün təşkilatçılara təşəkkürümüzü bildiririk. Hər birimiz müxtəlif ölkələrdən gəlsək də, ümumbəşəri musiqi dili bizi birləşdirir. Burada festival çərçivəsində bu gözəl anı birgə yaşayırıq. Daud Xan Sadozai mütəmadi olaraq solo konsertlər verərək müxtəlif musiqiçilər və nüfuzlu

ansambllar (Jordi Savall, Ustad Farida Mahvash), eyni zamanda öz ansambli ilə çıxış edir. O, ifaçısı olduğu alətlərdə klassik və ənənəvi folklor üslublarının gözəlliyini, klassik qəzəli böyük incəliklə nümayiş etdirməyə nail olur. D.Sadozai müntəzəm şəkildə Avropa ölkələrində

ustad dərsləri və seminarlarda iştirak edir. O həmçinin Əfqan musiqisinin inkişafı, təbliği və qorunmasında göstərdiyi xidmətlərə görə 2019-2022-ci illərdə Ağa Xan Musiqi Mükafatına layiq görülüb".

Qeyd edək ki, festival iyunun 25-dək davam edəcək.

Bakı, Minsk, Krakov...

Azərbaycandan başlayan Avropa Oyunlarının estafetini Polşa qəbul etdi

Bu gün Polşa Avropanın ən böyük idman tədbirini qəbul edir. Krakov şəhərində sayca 3-cü Avropa Oyunlarının başlamasına saatlar qalır. İyulun 2-dək davam edəcək qitə olimpiadasında 48 ölkəni təmsil edən 7 mindən çox atlet medal uğrunda mübarizə aparacaq.

Xatırladığ ki, ilk Avropa Oyunları 2015-ci ildə Bakıda təşkil olunmuşdu. Qitənin 50 ölkəsindən 6 mindən çox atletin qatıldığı bu möhtəşəm bayramda ədalətli idman mübarizəsi nəticəsində ən güclülər qalib gəlmişdilər. İlk oyunların standartlarını Azərbaycan müəyyənləşdirdi və Avropa idmanında yeni tarix yazdı.

"Baku-2015" dən "Minsk-2019" dək

Qitəni bir araya gətirən idman və dostluq bayramından sonra Azərbaycanın idman ölkəsi kimi nüfuzu dünyada daha da artdı. Azərbaycan yarışların beynəlxalq standartlara uyğun şəkildə təşkil ilə bir daha böyənəndi ki, onun imkanlarına inanılanlar tamamilə haqlıdır.

Təkcə qitə miqyasında deyil, dünyada 2015-ci ilin ən böyük idman hadisəsindən sonra əsrlər keçəcək, növbəti Avropa Oyunlarının təşkil olunacağı bütün ölkələrdə Bakının adı xatırlanacaq. O da məlumdur ki, indiyədək yalnız Avropa ölkələrinin təmsil olunduğu bu cür möhtəşəm idman yarışması keçirilməmişdi. Nümunəvi və qüsuruz təşkilatlığı, olduqca möhtəşəm açılış və bağlanış mərasimləri ilə yadda qalan I Avropa Oyunları keçirildiyi günlərdə dünyanın əsas idman hadisəsinə çevrilmişdi.

17 gün ərzində 20 idman və 30 yarış növü üzrə 253 dəst medal uğrunda təşkil olunan yarışların keçirildiyi arenalarda idmançıların qarşılınması və yerləşdirilməsi-nədək bütün məsələlər yüksək səviyyədə həll olunmuşdu. Bir-birindən möhtəşəm yarışlara evsahibliyi edən 18 arena maraqlı idman mübarizələrinin şahidi olmuşdu.

Azərbaycan dövlətinin idmana və idmançılara göstərdiyi daimi diqqət və qayğı təmsilçilərimizin qələbələri ilə Avropa Oyunlarında növbəti dəfə özünü doğrultmuşdu. Belə ki, Azərbaycan 21-i qızıl, 15-i gümüş, 20-si bürünc olmaqla 56 medal qazanaraq, 50 ölkə arasında 2-ci yeri tutaraq növbəti dəfə güclü olduğunu göstərmişdi.

Azərbaycan öz növbəsində tarixin səhifələrində I Avropa Oyunları kimi mötəbər



idman tədbirini bütün övnləki dünya və Avropa çempionatlarından, olimpiya təsnifat turnirlərindən də yüksək səviyyədə, həmçinin alqışına layiq bir şəkildə keçirməklə bütün dünyaya sübut etdi ki, ən mühüm yarışların təşkilatçısı olmağa layiqdir.

2019-cu ildə Belarusun paytaxtı Minsk-də təşkil olunan II Avropa Oyunlarında isə qitənin 50 ölkəsindən 4 mindən çox atletin qatıldığı bu möhtəşəm bayramda 9 gün ərzində 15 idman növü üzrə 200 dəst medal uğrunda təşkil olunan yarışlarda Azərbaycan 82 atletlə təmsil olunmuşdu. Komandamızın II Avropa Oyunlarında yüksək nəticə əldə etmək imkanı kifayət qədər yüksək, xüsusilə güləşçilərə, cüdoçulara, karateçilərə ümid böyük idi.

"Minsk-2019"da Azərbaycan 5-i qızıl, 10-u gümüş, 13-ü bürünc olmaqla 28 medal qazanaraq 50 ölkə arasında 10-cu yeri tutdu.

86 atlet, 13 idman növü

Bu gün başlayacaq sayca 3-cü oyunlarda isə ölkəmizin idman şərafəti 86 atlet

qoruyacaq. Atletlərimiz idmanın 13 növü - oxatma (1 nəfər, Krakov şəhəri), badminton (4 nəfər, Tarnov şəhəri), çimərlik futbolu (12 nəfər, Tarnov şəhəri), boks (12 nəfər, Novi Tarq şəhəri), qılıncoyutma (12 nəfər, Krakov şəhəri), cüdo (11 nəfər, Krynica-Zdroj şəhəri), karate (8 nəfər, Bielsko-Biala şəhəri), muay-tay (4 nəfər, Mislence şəhəri), kikkboksinq (2 nəfər, Krakov şəhəri), padel (2 nəfər, Krakov şəhəri), atıcılıq (10 nəfər, Vroslav şəhəri), taekvondo (8 nəfər, Krynica-Zdroj şəhəri) və triatlon (1 nəfər, Krakov şəhəri) üzrə yarışlarda mübarizə aparacaqlar.

Azərbaycan yığma komandasının III Avropa Oyunlarında yüksək nəticə əldə etmək imkanı kifayət qədər yüksəkdir. İdmançılarımızın təxminən yarısı medallara iddialıdır. Xüsusilə karateçilərə, cüdoçulara, boksçulara ümid böyükdür. Uğur olsun!

Elçin CƏFƏROV,
"Azərbaycan"

AZAL artıq 12-ci dəfə Mərkəzi Asiya və MDB üzrə ən yaxşı aviaşirkət seçilib

20 iyun 2023-cü il, Bakı - AZAL nüfuzlu "World Airline Awards 2023" mükafatı ilə Mərkəzi Asiya və MDB üzrə ən yaxşı regional aviaşirkət adına layiq görülmək, yenidən öz yüksək statusunu təsdiq etdi.

AZAL-dan bildirilib ki, aviaşirkət regionda aviaşirkətlər arasında öz liderliyini təsdiq edərək və daima səmərəli xidmət göstərmək arzusunun nümayiş etdirərək rekord sayda - on ikinci dəfə nüfuzlu mükafata sahib olub. Bu möhtəşəm nailiyyət AZAL-ın sabitləşmiş nüfuzunu və aviasiya sahəsində möhkəm mövqeyini sübut edir.

Mükafatlandırma mərasimi iyunun 20-də Paris aviasalonu çərçivəsində baş tutmuşdur.

"Azərbaycan Hava Yolları" şirkətinin rəhbərliyini və əməkdaşlarını bu mühüm nailiyyət - Mərkəzi Asiya və MDB üzrə ən yaxşı regional aviaşirkət nominasiyasında rekord sayda - on ikinci dəfə qələbə qazanması münasibətilə təbrik edirik. Bu, xüsusilə regionda artan rəqabət şəraitində davamlılığın təzahürünün gözəl nümunəsidir", - deyərək "Skytrax" şirkətinin baş direktoru Edvard Pleysted bildirdi.



Öz növbəsində AZAL QSC-nin prezidenti Cahangir Əsgərov qeyd etdi: "Biz fəxr edirik ki, AZAL yüksək keyfiyyət səviyyəsini saxlayaraq aviasiya sahəsində regionun liderlərindən biri olaraq qalır. Aviaşirkətimiz yeni nailiyyətlər qazanmağa davam edəcək və səmərəli xidmətləri yalnız ən yaxşı xidmətləri təqdim edəcəkdir. Müştərilərimizə - bizə etibar etdiklərinə görə və AZAL-ın bütün komandasına - söylə çalışdıqlarına və aviaşirkətə sondaqələtinə görə təşəkkür edirik".

"World Airline Awards" mükafatı qeyri-rəsmi "aviasiya Oskarı" statusuna malikdir. Bu mükafat 1999-cu ildən etibarən hər il aviaşirkət və hava limanı xidmətlərinin keyfiyyətinin aparıcı global qiymətləndiricisi, İngiltərənin "Skytrax" konsaltinq agentliyi tərəfindən təqdim edilir.

bar etdiklərinə görə və AZAL-ın bütün komandasına - söylə çalışdıqlarına və aviaşirkətə sondaqələtinə görə təşəkkür edirik".

"World Airline Awards" mükafatı qeyri-rəsmi "aviasiya Oskarı" statusuna malikdir. Bu mükafat 1999-cu ildən etibarən hər il aviaşirkət və hava limanı xidmətlərinin keyfiyyətinin aparıcı global qiymətləndiricisi, İngiltərənin "Skytrax" konsaltinq agentliyi tərəfindən təqdim edilir.

Azercell abunəçilərinin nəzərinə!

"Azercell Telekom" MMC tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədar 21.06.2023-cü il saat 23:00-dan etibarən 22.06.2023-cü il saat 09:00-dək bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olunan emallı məftillərin satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Müraciət üçün son müddət 06 iyul 2023-cü il saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan sənədlər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı şəhəri, Mikayıl Useynov, 2.
Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1263.

Tender komissiyası

B İ L D İ R İ Ş

Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün poçt (kuryer) xidmətinin satın alınması ilə əlaqəli elan edilmiş və elektron satınalma prosedurları çərçivəsində keçirilmiş kotirovka sərəğusu üzrə Satınalmalar komissiyasının 31 may 2023-cü il tarixli qərarına əsasən "AZCARGO LOGISTICS AND MANAGEMENT SERVICES" MMC qalib elan edilmişdir.

Qalib təşkilatla müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Satınalmalar komissiyası

«AZƏRBAYCAN» qəzetinin reklam xidməti 539-49-20

ALLAH RƏHMƏT ELƏSİN!

Milli Məclisin rəhbərliyi, parlament Aparatının və İşlər İdarəsinin kollektivləri Milli Məclisin İşlər İdarəsinin Təminat şöbəsinin əməkdaşı **ŞADƏT NAĞİYEVİN**

vəfatından kədərli vəziyyətini bildirir və mərhum ailəsinə dərin hüznə başsağlığı verir.

Bəxtiyar Sadiqov, Bəxtiyar Əliyev, Elman Məmmədov və İmamverdi İsmayılov AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə əzizi **HÜSEYN MƏMMƏDOVUN**

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbəliyev və AHİK-in kollektivi AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə əzizi **HÜSEYN MƏMMƏDOVUN**

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

İxtiyar Hüseynli akademik İsa Həbibbəyliyə əzizi **HÜSEYN MƏMMƏDOVUN**

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi və katibin xidmətinin əməkdaşları Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubova bacısı **AMALİYA XANIMIN**

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

Milli Məclisin İşlər müdiri Firudin Hacıyev və İşlər İdarəsinin kollektivi iş yoldaşları **ŞADƏT MƏMMƏD OĞLU NAĞİYEVİN**

vəfatından kədərli vəziyyətini bildirir və mərhum ailəsinə dərin hüznə başsağlığı verir.

"Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi və kollektivi "Təmiz Şəhər" ASC-nin İdarə Heyəti sədrinin müşaviri Bəxtiyar Alishova əzizi **AZƏR SƏFƏROVUN**

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

"Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi və kollektivi ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimova anası **HƏMAYİL KƏRİMOVANIN**

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəhbərliyi və kollektivi Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimova anası **HƏMAYİL KƏRİMOVANIN**

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Mərkəzi Bankının rəhbərliyi və kollektivi AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə əzizi **HÜSEYN MƏMMƏDOVUN**

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradov və universitetin kollektivi ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimova anası **HƏMAYİL KƏRİMOVANIN**

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbərliyi Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubova bacısı **AMALİYA XANIMIN**

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbərliyi Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimova anası **HƏMAYİL KƏRİMOVANIN**

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin rəhbərliyi və kollektivi Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubova bacısı **AMALİYA XANIMIN**

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova və institutun kollektivi ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimova anası **HƏMAYİL XANIMIN**

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova və institutun kollektivi AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə əzizi **HÜSEYN MƏMMƏDOVUN**

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

Mobil, Rafiq və Nail Hüseynovlar, İlham İbrahimov, Rza və Mircəfər İsmayılovlar Hesablama Palatasının əməkdaşı Məcid Miriyevə atası **İSA MİRİYEVİN**

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar
SADIQOV

Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman	
Baş redaktor müavinləri	- 538-86-86,	və informasiya şöbəsi	- 539-63-82, 432-37-68
	434-63-30, 539-72-39	İnformasiya şöbəsi	- 538-56-60
Məsəl katib	- 539-43-23,	İctimai əlaqələr şöbəsi	- 539-49-20, 538-31-11,
Məsəl katib müavinləri	- 539-44-91,	Fotolüstrasiya şöbəsi	- 538-84-73,
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	Kompyuter mərkəzi	- 538-20-87,
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Mühasibatlıq	- 539-59-33

AZ 1073, Bakı şəhəri,
Mətbuat prospekti,
529-cu məhəllə,
"Azərbaycan" nəşriyyatı,
IV mərtəbə

contact@azerbajian-news.az
az.reklam@mail.ru



www.azerbajian-news.az



Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəxində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj 5784
Sifariş 1549

Qiyməti 40 qəpik